

**AFFIRMATION OF MARITAL STATUS**  
**AİLƏ VƏZİYYƏTİ İLƏ BAĞLI BƏYANNAMƏ**

I, Mən \_\_\_\_\_ (*name and surname*)/(*ad və soyadı*), do solemnly and sincerely affirm as follows/səmimi və ciddiyyəən aşağıdakıları təsdiqləyirəm:

The following is information about myself: <i>Aşağıdakı məlumatlar mənə aiddir:</i>	
Surname <i>Soyadı</i>	
All forenames (as shown on passport) <i>Tam ad (pasportda qeyd edildiyi kimi)</i>	
Male/Female <i>Kişi/Qadın</i>	<input type="checkbox"/> Male/Kişi <input type="checkbox"/> Female/Qadın
Date of birth <i>Doğum tarixi</i>	
Place of birth <i>Doğum yeri</i>	
Usual address <i>Daimi ünvan</i>	
Occupation <i>Peşə</i>	
All forenames and surname of father <i>Atanın tam ad və familyası</i>	
All forenames and surname of mother <i>Ananın tam ad və familyası</i>	
Mother's maiden name <i>Ananın qızlıq adı</i>	
British passport number <i>Britaniya pasportunun nömrəsi</i>	
Date and place of issue of passport <i>Pasportun verilmə yeri və tarixi</i>	
Marital status <i>Ailə vəziyyəti</i>	<input type="checkbox"/> Single/ <i>Subay</i> <input type="checkbox"/> Divorced/ <i>Boşanmış</i> <input type="checkbox"/> Widowed/ <i>Dul</i>
If divorced, date and place of issue of decree absolute <i>Boşanıldığı halda, boşanma şəhadətnaməsinin verildiyi tarix və yer</i>	
If widowed, date and place of death of previous spouse <i>Dul olduğu halda, əvvəlki həyat yoldaşının ölüm tarixi və yeri</i>	

I am not under 18 years of age or [I am under 18 years of age but the consent of the persons whose consent to the marriage is required by law has been obtained] or [I am under 18 years of age but there is no person whose consent to the marriage is required by law]

*Mənim yaşım 18-dən aşağı deyil və ya (mənim yaşım 18-ə qədərdir, lakin evlilik üçün qanunla razılığı tələb olunan şəxslərdən razılıq əldə etmişəm) və ya (mənim yaşım 18-ə qədərdir, lakin evlilik üçün qanunla razılığı tələb olunan heç bir şəxs mövcud deyildir).*

**AFFIRMATION OF MARITAL STATUS**  
**AİLƏ VƏZİYYƏTİ İLƏ BAĞLI BƏYANNAMƏ**

A marriage is proposed to be solemnised between me and \_\_\_\_\_ (name and surname of partner) of \_\_\_\_\_ (usual address) a \_\_\_\_\_ (nationality of partner) National at \_\_\_\_\_ (place of marriage) on \_\_\_\_\_ (date of marriage).

I am free to enter into this proposed marriage and believe that there is not any impediment by reason of kindred or alliance, or other lawful hindrance, to this proposed marriage.

\_\_\_\_\_ (mənim ünvanım) yaşayan və \_\_\_\_\_ (mənim milliyətim) vətəndaşı olan Mən, \_\_\_\_\_ (ad və soyadınız) və \_\_\_\_\_ (qarşı tərəfin ünvanı) yaşayan \_\_\_\_\_ (qarşı tərəfin milliyəti) vətəndaşı olan \_\_\_\_\_ (qarşı tərəfin ad və soyadı) arasında niğah \_\_\_\_\_ (yer və tarix) bağlanılmasına qərar verilmişdir.

Mənim sözügedən evliliyə daxil olmaq üçün heç bir etirazım yoxdur və mən inanıram ki, evliliyin baş verməsinə maneə ola biləcək qohumluq və ya kök bağı və ya digər hər hansı hüquqi maneə yaşanmamaqdadır.

Signed at /İmzalandığı yer.....

This ..... day of ..... 20.... /Tarix

.....  
(Signature of deponent)/ (Bəyannamə sahibinin imzası)

Before me (name of witness) .....  
Şahidin adı

Consular Officer at British Embassy Baku  
Bakıdakı Britaniya Səfirliyinin Konsulluq səlahiyyətlişinin

.....  
Signature and official seal of witness  
Şahidin imzası və rəsmi möhürü